

KLASSİK ƏMANƏT

Manat əmanəti: 9.5%-dək illik gəlir



“Klassik” əmanət

Vəsaitinizi etibarlı məkanda saxlamaq və mütəmadi gəlir əldə etmək istəyirsinizsə, ABB-də əmanət yerləşdirin!

Şərtlər

Əmanətin minimal məbləği	500 AZN/USD
Əmanətin müddəti	1-3 il
Faizlərin hesablanması	Ayın və ya ilin sonunda
Əmanətin valyutası	Manat və ya ABŞ dolları
Əmanət məbləğinin artırılması	Nəzərdə tutulmur.
Müddətin uzadılması	Əmanətin müddəti bitdikdə həmin tarixdə qüvvədə olan şərtlərlə avtomatik uzadılır.
Tələb olunan sənədlər	Əmanət sahibinin şəxsiyyətini təsdiq edən sənəd

Faiz dərəcələri

Müddət (ay)	AZN ilə (illik)		USD ilə (illik)	
Faizlərin ödənilməsi	Faizlər hər ay ödənildikdə	Faizlər müddətin sonunda ödənildikdə	Faizlər hər ay ödənildikdə	Faizlər müddətin sonunda ödənildikdə
12 ay	8%	9%	2.5%	3.0%
18 ay	8.25%	9%	2.5%	3.0%
24 ay	8.5%	9%	-	-
36 ay	9%	9.5%	-	-

Fiziki şəxslərin ABB-də yerləşdirdikləri əmanətlər qanunvericiliyə müvafiq qaydada sığortalanır.

Əmanətçilərimiz üçün hədiyyələr

Əmanətin məbləği: AZN/USD

1 000 - 30 000-dək	30 000 - 100 000-dək	100 000 - 300 000-dək	300 000 və daha çox
--------------------	----------------------	-----------------------	---------------------

Müştəriyə əmanət üzrə hesablanmış faizlərin ödənilməsi üçün hədiyyə olaraq təklif edilən ödəniş kartları

TamKart MC Standard Debit TamKart VISA Classic Debit MasterCard Standard VISA Classic	TamKart Gold VISA Gold MasterCard Gold
TamKart Platinum VISA Platinum MasterCard Platinum	TamKart Platinum VISA Platinum MasterCard Platinum

Müştəriyə kredit xəttinin açılması üçün hədiyyə olaraq təklif edilən ödəniş kartları

VISA Classic MasterCard Standard	VISA Gold MasterCard Gold American Express Green
VISA Platinum MasterCard Platinum American Express Gold	VISA Infinite MasterCard World Elite American Express Platinum

Qeyd: Əmanətin müddəti 1 ildən çox olduğu halda, kart həmin müddətə müvafiq olaraq verilir.

Əmanətçilərimiz üçün kredit almaq imkanı - “Əmanətçi nağd krediti”

Məbləğ	Əmanətin 70%-dək, əmanətin valyutasında 50 000-dək
Müddət	Depozit müddətinin sonunadək (5 ildən yuxarı olmamaq şərti ilə)
Faiz dərəcəsi	AZN - depozitin faiz dərəcəsi + 5% ABŞ dolları - faiz dərəcəsi + 3%
Komissiya	0.5%
Təminat	Borcalanın adına rəsmiləşdirilmiş əmanət vəsaiti
Ödəniş növü	Əsas borc - müddətin sonunda, faiz borcu - aylıq



“ABB” ASC AMB-nin 30.12.1992-ci il tarixli, 2 №-li lisenziyası əsasında fəaliyyət göstərir.
Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 67

Təklif və şikayətlərinizlə bağlı müraciət edin:



abb-bank.az



info@abb-bank.az

Bizi sosial şəbəkələrdə izləyin:



/abbbank.az



/abb_bank



/abb_bank